

Pərviz SƏFƏROV*

XX ƏSRİN 90-ci İLLƏRİNİN BİRİNCİ YARISINDA AZƏRBAYCAN RESPUBLİKASI İRANIN YARICI SİYASƏT STRATEGİYASINDA

Açar sözlər: Azərbaycan, Qərb, Rusiya, Türkiyə, İran, geosiyasət, ziddiyyətlər, əməkdaşlıq, Dağlıq Qarabağ

Key words: Azerbaijan, West, Russia, Turkey, Iran, geopolitics, contradictions, cooperation, Nagorno-Karabakh

Ключевые слова: Азербайджан, Запад, Россия, Турция, Иран, геополитика, противоречия, сотрудничество, Нагорный Карабах

SSRİ-nin süqtundan sonra müstəqillik qazanmış Azərbaycan İran modelindən imtina edərək aydın şəkildə türk inkişaf modelinə üstünlük verdi. SSRİ-nin dağıılması İran üçün yeni dövrün başlangıcı idi. Şimali və Cənubi Azərbaycanın birləşməsi təhlükəsi mövcud şəraitdə təhlükəli görünmürdü. Şimali Azərbaycanın SSRİ tərkibində siyasi və iqtisadi modernizasiyası Cənubi Azərbaycanın inkişaf yolundan fərqli idi. Fərqli tarihi ənənələr səbəbindən Azərbaycan xalqının qısa zaman kəsiyində birləşməsi ideyası real görünmürdü. Eyni zamanda, Azərbaycanın iki hissəsi arasında kəskin fərqlər İranın Azərbaycan Respublikasına siyasi və dini təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırırırdı. Belə vəziyyəti isə, İran hakim dairələrinin məqsədlərinə uyğun deyildi. İranın əhalisinin təxminən yarısı qədərini təşkil edən azərbaycanlılara mili-mədəni dəyərlərini qoruyub saxlamaq baxımından problemlər yaranan İranın hakim elitasının bəzi nümayəndələri Azərbaycan dövlətinin mövcudluğunu milli maraqları təhlükə kimi qiymətləndirirdi. Ona Azərbaycanla ərazi münaqişəsi yayan Ermənistana hər cür maddi və mənəvi yardım göstərirdi.

Sovet imperiyasının dağıılması İranın təhlükəsizlik maraqları baxımdan əhəmiyyətli nöticələrə səbəb oldu. Yeni imkanlarla yanaşı, yeni problemlər də yarandı. Regional və dövlətlərarası konfiliklərin kəskinləşdiyi bir şəraitdə İran öz sərhədlərinin qorunmasında maraqlı idi. Nəzərə alınmalıdır ki, keçmiş sovet respublikalarından səkkizi nəinki İranla six

* Səfərov Pərviz -ADPU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru, parviz.safarov60@mail.ru

tarixi və mədəni birliliyi olmuş, hətta tarixin müəyyən dövründə onun ərazisinə daxil olmuşlar. İran regional liderlik, Qafqaz (xüsusilə Azərbaycanda) və Orta Asiyada siyasi və iqtisadi nüfuz uğrunda daim Türkiyə ilə rəqabət aparırdı. İran-Türkiyə münasibətləri tarix boyu daim gərgin xarakter daşımışdır. SSRİ-nin süqutundan sonra İran və Türkiye arasında rəqabət daha da kəskinləşdi. Türkiye mühüm iqtisadi yardım və geniş ticarətdən əlavə özünün "Türk modelini" – Qərb demokratiyası əsasında islam dövlətini dünyəvi dövlət ilə birləşdirən cəmiyyət modelini təklif edirdi [1].

Bu model Azərbaycan üçün Tehranın islam inqilabını nəzərdə tutan modelindən daha cəlbədici idi. Müstəqil Azərbaycanın mövcudluğu İranın ərazi bütövlüyü üçün real təhlükə törətmir. Çünkü Azərbaycanın dövlət siyaseti İranın şimalını (Cənubi Azərbaycanı) vahid İran dövlətinin tərkib hissəsi kimi qəbul edir.

Üç yüz ildən artıq bir dövrdə Rusiya, daha sonra isə SSRİ İranın sabitliyinə və ərazi bütövlüyünə əsas təhlükə mənbəyi olaraq qalırdı. XVII əsrən etibarən Rusiya ilə baş vermiş konfliktlər nəticəsində İran Qafqazda, o cümlədən Azərbaycanda bir çox ərazilərə nəzarət imkanını itirdi. Rusiya daim İranın xarici siyasetinə təsir göstərirdi. İran isə öz növbəsində Rusyanın (daha sonra SSRİ-nin) cənub dənizlərinə sərbəst çıxmاسına böyük maneə törədirdi. "Soyuq müharibə" illərində bu cəhət Qərb dünyasında İranın strateji əhəmiyyətini artırırdı.

İran qonşu dövlətlərin ərazisində baş verən etnik konfliktlərin öz ərazisinə keçməsi təhlükəsi ilə üzлəşmişdir. İran hakim dairələrinin fikrincə sərhəd rayonlarında yaşayan İran azərbaycanlıları, hətta türkmənlər istanilən vaxt irredent qrupların təsir obyektiñə çevrilə bilərdilər. Cənubi Azərbaycana ideoloji təsirin və burada yaranan biləcək muxtariyyət meyillerinin qarşısını almaq üçün onun şərq hissəsi iki yerdə bölünərək mərkəzi Ərdəbil olan yeni vilayət yaradıldı [2, 60]. Bu isə İran hakim dairələrinin azərbaycanlıların müstəqillik meyilləri qarşısında qorxusunun bariz nümunəsi idi. Lakin İran hakimiyəti azərbaycanlıların mərkəzi hakimiyətdə iştirakına maneə yaratmırıldı. Siyasi seqreqasiya istanilən halda ölkənin tarixi ənənələrinə zidd idi. Belə ki, İran tarixi ən qədim dövrlərdən azərbaycanlılar hərbi siyasi istiqaməti ilə əlaqələrinə olunurdu.

Azərbaycanın ayrılması İran üçün iqtisadi cəhətdən çoxlu bir siyasetin, çoxsaylı peşəkar kadrların və ziyalı təbəqəsinin itirilməsi demək idi. Hadisələrin belə gedisi İranın digər vilayətlərinə də təsir göstərər və ölkədəki sabitliyi təhlükə altına qoymuş olardı. Geosiyasi baxımdan İran Yaxın Şərqiñ bir hissəsi, dəqiq desək, onun şərq qapısıdır. Sovet ittifaqının dağıılması Yaxın Şərqdə də geosiyasi dəyişikliklərə səbəb oldu. Bəzilərinin "Yeni Yaxın Şərq" [3, 51], digərlərinin isə "Şimal-Qəribi Asiya" [4, 393] adlandırdıqları yeni region yarandı. 7 mln kv.km ərazisi və 320 mln əhalisi olan bu regiona Pakistan, Əfqanistan, İran, Türkmenistan, Özbəkistan, Qırğızistan, Qazaxistan, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiye daxildir. Yeni regionun mərkəzində yerləşməsi İran üçün bir çox yeni iqtisadi imkanlar yaradırdı. İranın xarici siyasetini analiz edərkən iqtisadi amillərin nəzərə alınması çox vacibdir. Əvvələ Ermənistan, Azərbaycan, o cümlədən Orta Asiya Respublikalarının dünya okeanlarına birbaşa çıxışları yoxdur. İran isə Fars və Əmmən körfəzlərinə ən uzun sahil zolağına malikdir. Yeni müstəqil dövlətlərin çoxu üçün açıq dənizlərə sərfli marşrut və yeganə quru yolu İran ərazisindən keçir. İkincisi, İran Orta Asiya vasitəsi ilə Çin və Uzaq Şərqə çıxa bilər, üçüncüsü İran həm də Avropaya alternativ marşrutun üzərində yerləşir.

İran yeni yaranmış müstəqil dövlətlərə özünün ixracə yönümlü iqtisadiyyatı üçün mühüm obyektlər kimi baxırdı. Qeyd edilməlidir ki, İran 1992-ci ildə Azərbaycanla, o cümlədən, Ermənistan və Türkmenistanda da nefti ixracı, nefttəmizləmə zavodlarının tikilməsi haqqında ikitərəfli sazişlər imzalılmışdı. Bundan başqa, İranla Azərbaycan arasında nəqliyyat, infrastruktur, təhsil, bank sistemi, Xəzər dənizində gəmiçilik, qar borularının çəkilməsi və digər qarşılıqlı maraq doğuran sahələr üzrə mühüm iqtisadi reallaşmalar mövcud idi [2, 63].

Yuxarıda qeyd edildiyi kimi SSRİ-nin dağıılması İran üçün müəyyən problemlərlə yanaşı, bir sıra yeni imkanlar da yaratmışdır və lazım gəldikdə o, bu imkanlardan istifadə edə bilərdi:

1) Ermənistanın müstəqilliyinin dəstəklənməsi. Belə ki, ermənilər ənənəvi olaraq Türkiyəyə düşmən olduqları halda, müasir tarixdə İranla heç bir problemləri olmamışdır.

2) İranla sıx tarixi və mədəni əlaqələri olan regionla xoş münasibətlərinin ...

rin böyük əksəriyyət təşkil etməsi islam dünyasında İranın mövqelərini möhkəmləndirə bilərdi [5, 188].

Bütün deyilənlərlə yanaşı, İran Azərbaycan dövlətinin xarici siyasetində özünəməxsus yer tutur. İran 1991-ci il dekabrın 25-də Azərbaycanın dövlət müstəqilliyini tanıdı, 1992-ci il martın 12-də isə diplomatik münasibətlər qurdı. İranla münasibətlər Azərbaycan dövlətinin xarici siyasetinin mühüm tərəflərindən birinə çevrildi. Əslində bu məsələyə münasibətdə Azərbaycan Respublikasının siyasi elitasında iki xətt var idi. Birinci xəttin tərəfdarları İranla münasibətləri Cənubi Azərbaycandakı azərbaycanlıların vəziyyəti və bölünmüş Azərbaycan amilindən çıxış edərək qurmağı təklif edirdilər. İkinci xəttin tərəfdarları Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın düşdürüyə real vəziyyətdən çıxış edərək, İranla müharibə qarşılıq və əməkdaşlıq münasibələrinin inkişaf etdirilməsini vacib sayırdılar. AXC-nin hakimiyyətə gəlməsi ilə birinci xətt dominat mövqə tutdu və İranla Azərbaycan arasında münasibətlərin xeyli gərginləşməsinə səbəb oldu [2, 16]. H.Əliyevin hakimiyyətə gəlmesi ilə İranla mehrivan qonşuluq və dostluq münasibətləri qurulmağa başladı. Siyasi realilliqlər nəzərə alınmaqla bu xətt müstəqil Azərbaycan dövlətinin İranla münasibətlərində rəsmi siyasi xəttinə çevrildi.

XX əsrin 80-ci illərinin sonunda Azərbaycan əhalisinin üçdə ikisinin ermənilərin təşkil etdiyi Dağlıq Qarabağ Muxtar Vilayət problemləri ilə üzləşdilər. 20-ci illərin əvvəllerində bağlanmış və regional sərhədlərin demokrasiyasını müəyyən edən müqavilələri ədalətsiz elan edən erməni millətçiləri Azərbaycan torpaqlarını elə keçirmək, Dağlıq Qarabağ Ermənistana ilhaq etmək məqsədi ilə müxtəlif planlar hazırladılar. Azərbaycan dövlət müstəqilliyinə ağır Qarabağ münaqişəsi mirası ilə qovuşduğdan sonra məsələnin dinc siyasi yolla həllində vasitəçi ölkələrdən biri də İran idi. Dağlıq Qarabağ münaqişəsində onun vasitəçilik roluna İranın Şimal-Qərbi, Asiya strategiyasının tərkib hissəsi kimi baxmaq lazımdır. İran təsdiq olunmuş beynəlxalq sərhədlərin toxunulmazlığını tanışa da, tarixi arqumetlərə əsaslanan ərazi iddialarını qəbul etmir [6, 14, 18]. İran siyasetçilərinin fikrincə, belə iddialar və arqumetlər regionda aramsız münaqişələrə səbəb ola bilər [6, 29].

İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında özünün ilk vasitəçilik təşəbbüsünü 1992-ci ilin martında irəli sürdü. Azərbaycanın və

Ermənistanın yüksək səviyyəli nümayəndə heyəti Tehrana danışqlara dəvət edildi [2, 116]. Martin 15-də Tehranda tərəflər münaqişənin imzalanması barədə deklorasiya imzaladılar. Münaqişənin nizamlanmasında ilk addim kimi hərbi əməliyyatların bir həftəlikə dayandırılması qərarı qəbul edildi. Bu münasibətlə BMT-nin Baş katibi Butros Butros-Qesi İranın Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda İranın vasitəçilik səylərini yüksək qiymətləndirdi [7].

Atəşkəsin pozulmasına baxmayaraq İran vasitəçilik təşəbbüsünü davam etdirirdi. 1992-ci il mayın 6-8-də Tehranda Azərbaycan, Ermənistan və İranın rəhbərlərinin görüşü keçirildi və regionda beynəlxalq hüquq və BMT Nizamnaməsinin principləri əsasında sabitliyin bərpa edilməsi barədə birgə bəyannamə imzalandı [2, 117]. Lakin bəyannamənin mürəkkəbi qurumamış mayın 8-də erməni silahlı qüvvələri Şuşanı, mayın 18-də Laçını işgal etdilər. Dağlıq Qarabağla Ermənistan arasında koridor açılmış oldu [2, 117]. Hadisələrə münasibətdə İranın mövqeyi qeyri-müəyyən oludu. İranın Xarici İşlər Nazirliyi Şuşa hadisələri ilə bağlı narahatlığını bildirərək günahkar tərəfin adını çəkmədən, yeni ərazilərin işgalini pisləmiş və hər ikitərəfi Tehran deklorasiyasına əməl etməyə çağırılmışdır [8].

Azərbaycanda AXC-nin hakimiyyətə gəlməsindən sonra İranın vasitəçilik fəaliyyəti demək olar ki, tamamilə dayandırıldı. Bunun kökündə Azərbaycan prezidenti Ə.Əlcibeyin İran'a qarşı qəti mənfi münasibəti durdu. Öz növbəsində İran mətbuatı da kəskin antiazərbaycan kompaniyasına başlamış, Azərbaycanın tarixən İranın bir əyaləti olduğunu bəyan edərək onun dövlət müstəqilliyini şübhə altına almışdır. Bütün bunlar İranın Ermənistanla daha da yaxınlaşmasında müəyyən rol oynamışdır. Ermənistandan "Vahid Azərbaycan" ideyasını ortaya atan AXC-yə yaxşı bir vasitə kimi istifadə edən İran bu ölkəyə hərbi, iqtisadi yardım göstərmək, özünün xarici siyaset doktrinasının özəyi olan islam həmrəhbərliyi faktorundan yan keçmiş və bununla da Ermənistana iqtisadi blokada yazımaqda təsirli kömək etmişdir. Sonralar Ermənistanın genişlənən hərbi təcavüzünün pisləyərək, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini tələb edən İranın nə qədər səmimi olmasına vərmədan qeyd etmək lazımdır ki, o vasitəçilik missiyasını bərpa etməyə hazır olduğunu dəfələrlə bildirmişdir.

İranın Dağlıq Qarabağ münaqişesinin tənzimlənməsində üzləşdiyi çətinliklər və vasitəçilik missiyasının uğursuzluğu bir sıra faktorlarla izah olunurdu. Əvvəla həm region, həm də qeyri-region dövlətləri İranı regionda öz strateji maraqlarını güdməkələ günahlandırıldılar. İkincisi, İran öz vasitəçilik missiyasında digər dövlətlər və ya institutlar tərəfindən dəstəklənmirdi. İran atəşkəs haqqında ilk razılışmanın əldə olunmasına mühüm rol oynasa da, ATƏT onun səylərini dəstəkləmədi və İranda heç bir məsləhətləşmə aparmadı. ATƏT-in belə mövqeyi onunla bağlı idi ki, İranın vasitəçilik missiyasının hər hansı bir formada dəstəklənməsi regionda Minsk qrupunun tüzü olsan Türkiyenin mövqeyini zəiflədə bilərdi.

İranın vasitəçilik səylərini çətinləşdirən üçüncü faktor Azərbaycanda may 1992-iyun 1993 illərdə hakimiyyətdə olan AXC-nin siyaseti idi.

Dördüncü faktor onda təzahür edirdi ki, münaqişə tərəfləri kordinal məsələlər üzrə razılığı gələ bilmirdilər. Öz hərbi üstünlüyü və Rusiyadanın dəstəyinə arxayı olan emənilər ya Dağlıq Qarabağın Ermənistanaya birləşməsini, ya da "DQR"-in birtərəfli elan edilmiş müstəqilliyinin qəbul edilməsini tələb edirdilər.

Nəhayət, İranın münaqişə edən tərəflərə təzyiq göstərmək üçün zəruri imkanları və təsir vasitələri məsələn Rusiya ilə müqayisədə xeyli məhdud idi. Münaqişə tərəfləri İranın vasitəçilik missiyasını qəbul etsələr də, özlərini onun tələblərini və ya təkliflərini qəbul etməyə borclu bilmirdilər.

1993-cü ilin iyundan sonra ölkə daxilində yaranmış siyasi böhran, erməni işgallarının genişlənməsi, prezident Ə. Elçibeyin öz salahiyətlərini yerinə yetirməkdən imtina edərək Bakını tərk edib Naxçıvana getməsi [10], Ali Sovetin sədri İ.Qəbmərin istefası [11] və Heydər Əliyevin Ali Sovetinin sədri seçilərək, həm də prezidentin səlahiyətlərini icra etməyə başlaması vəziyyəti qismən sabitləşdirdi [12].

H. Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın xarici siyasetinin inkişaf istiqamətlərinin çoxşaxəli diplomatiyaya keçdi. İranla münasibətləri də qaydasına saldı. 1993-cü il sentyabrın 9-da İran XİN xüsusi nümayəndəsi Bohram Qasimi Yerevana səfər edərək Ermənistanın XİN başçısı V. Paparyanla və digər rəsmilərlə görüşərək İranın XİN Ə. Vilayətinin məktubunu çatdırmışdır. İran tərəfi danışqlar zamanı bildirmişdir ki, Tehran tərəfi heç bir şəraitdə sərhədlərin dəyişdirilməsini qəbul

etməyəcəkdir [13]. Həmin il sentyabın 21-də İranın prezidenti Ə.H.Rəfsəncani də bəyanat verərək işğal olunmuş Azərbaycan torpaqlarının dərhal boşaldılmasını tələb etdi [14].

İran İslam Respublikasının prezidenti Ə.Rəfsəncani 1993-cü il oktyabrın 28-da Bakıya rəsmi səfər gəldi. Səfər zamanı "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq prinsipləri haqqında memarandum" digər rəsmi sənədlər imzalanmışdır [15].

Qeyd etmək lazımdır ki, bu səfər ərefəsində Azərbaycan tərəfi qarşılıqlı münasibətləri yaxşılaşdırmaq üçün bir sıra addımlar atmuşdu. Sentyabrın 4-də Azərbaycanın Xarici İşlər Naziri H. Həsənov İranın xarici işlər naziri Ə. Vilayətiyə məktub göndərərək Ermənistanın Azərbaycana sonuncu təcavüzü ilə əlaqədar BMT-nin baş katibi B. Qeliyə göndərdiyi müraciətinə görə təşəkkürünü bildirmişdir. Azərbaycan rəhbərliyinin İranla normal münasibətlər saxlamaq siyaseti nəticəsində ölkəmiz qonşu dövlətdən qəçqın və məcburi köçkünlər üçün 51 min nəfərlə 8 çadır şəhərciyini salmağa imkan verən tikinti materialları və avadanlıqlar aldı [16].

Azərbaycanın yeni iqtidarının ölkə ətrafında formalasən tarixi geosiyasi üçbucaq (Rusiya, İran, Türkiyə) ətrafında tarazlaşdırılmış mövqə tutmaq cəhdini erməni təcavüzü nəticəsində ağırlaşan hərbi durumda ilk nəticələrini verməyə başladı. Azərbaycanın xarici siyasetində irann mühüm strateji yerlərdən birini tutduğu, ümumi mənəvi dəyərlərə malik hər iki dövlətin sülh, qarşılıqlı anlaşma və dostluq şəraitində yaşamasının vacibliyi dəfələrlə bizim tərəfdən bəyan edilmişdir. Azərbaycanın İranla münasibətlərinin beynəlxalq hüquq normaları əsasında mehriban qonşuluq səviyyəsində etdirilməsinə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir. Azərbaycan İran münasibətlərinin regionda ümumi sabitliyə və təhlükəsizliyə, iqtisadi inkişafa, kommunikasiya əlaqələrinin genişlənməsinə ciddi təsir göstərdiyini anlayan ölkə rəhbərliyi bu istiqamətdə ölçülüb-biçilmiş siyaset həyata keçirirdi. İlk ölkə rəhbərliyinin yüksək səviyyədə keçirdikləri müntəzəm görüşlər, fikir mübadiləsi Azərbaycan İran münasibətlərinin stabillaşması səbəb olmuşdur. .

İstifadə edilmiş ədəbiyyat

1. Azərbaycan Respublikası XİN-nin İKT İdarəsinin materialları. İran qovluğu. 4 sentyabr 1995
2. Pərviz Səfərov Azərbaycan Respublikası Rusiya-İran və Türkiyənin geosiyasi maraqlarında. Bakı, 2001, 264 s.
3. Barkey Henri J. Turkeys Kurdish Dilemma // Survival. Vol 35. Winter 93/94 №4. p.51-701
4. Ramazani R.K. Irans Foreign Policy: Both North and South // The Middle East Journal. Vol 46. Summer 1991, №3, p.393-412
5. Rəməzənəzadə A. Rоль Ирана как посредника в Нагорно-Карабахском кризисе: Спорные границы на Кавказе (под.ред Бруно Конниттерса) М., 1996, 226 с.
6. Qoble Paul A. Coping with Nagorno-Karabakh Crisis // the Fletcher Forum of World Affairs. Vol 16 summer, 1992, №, p.14-28
7. Selan, 1992, march 21
8. Ettelekt, 1993, oktober 31
9. ARAS arxiv, fond 2941, siyahı 1, iş 206
10. ARAS arxiv, fond 2941, siyahı 1, iş 204
11. ARAS arxiv, fond 2941, siyahı 1, iş 205
12. "Keyhan" 23 sentyabr 1993
13. Yenə arada
14. ARAS arxiv, fond 2941, siyahı 9, işnömrəsiz, s.119
15. Текущий архив МИД Азербайджанской Республики / Папка Иран / Отчет Управления по отделу ИРИ. 1990-1996 гг.

П.Сафаров

**АЗЕРБАЙДЖАНСКАЯ РЕСПУБЛИКА ВО ВНЕШНЕПОЛИТИЧЕСКОЙ
СТРАТЕГИИ ИРАНА В ПЕРВОЙ ПОЛОВИНЕ 90-Х ГОДОВ ВЕКА**

РЕЗЮМЕ

В статье автор раскрывает характер азербайджано-иранских отношений, место и роль Азербайджанской Республики во внешней политике Ирана, проблемы, возникшие в двусторонних отношениях в первой половине 90-х годов XX в. Качественные изменения в двусторонних отношениях произошли после 1993 года, когда к руководству Азербайджанской Республикой вернулся Гейдар Алиев.

P.Safarov

**IN THE FIRST HALF OF THE 90S OF THE TWENTIETH CENTURY,
AZERBAIJAN WAS IN THE IRANIAN FOREIGN POLICY STRATEGY**

SUMMARY

The article presents the nature of the Azerbaijani-Iranian relations in the first half of the 90s, the role and place of Azerbaijan in the foreign policy of Iran, the essence of the problems arising in bilateral relations. After 1993, qualitative changes in bilateral relations and its positive impact on co-operation and stability in the region were mentioned.